

Ədəbi əsərlərimiz dünya orbitində

Azərbaycan ədəbiyyatının xaricdə geniş tanıdlaması üçün hələlik hansısa birbaşa dəstək qurumunun olmadığı, naşirlərinin rəsmi qaydada müəllif kitablarını dünya bazarına çıxarmaq ənənəsinin bərqrər edilmədiyi hazırkı vaxtda hər hansı müəllifin öz kitabını ölkə hüdudlarından kənardan çap etdirə bilmesi təqdirolunandır. Son vaxtlar məhz bu kimi səylərin sayasında tanınmış qələm sahiblərimizin xaricdə oxucu audi toriyası formalaşır.

Qardaş Türkiyədə ədəbiyatın dünyaya çıxarılmasına "dişa açılım" deyilir və əsərlərin xaricdə tanıdlmasına dəstək proqramları var. Ümid edirik ki, tezliklə bizdə də Mədəniyyət nazirliyinin, tərcümə mərkəzlərinin xəttilə ədəbiyyatımızın xaricdə təbliğinə belə yanaşma sərgilənəcək. Hələksə xaricdə nəşr işləri fərdi qaydada gerçəkləşdirilir və bu sahədəki boşluq elə də dərinləşmir. Bu da var ki, heç də hər yazıçı xaricdəki məşhur naşriyyatlarla əməkdaşlıq qura, nəşrlərini məşhur internet platformalarına çıxara, böyük kitabxanaların kataloqlarına saldırı, bestseller edə bilmir.

Sona yetməkdə olan 2024-cü ildə nazirliyin, AYB-nin xətti və nəşriyyatlarımızın təşəbbüsü ilə Nizami, Füzuli və digər klassiklərimizin kitabları çap edilib və beynəlxalq sərgi-yarmarkalarda, festivallarda iştirakçılara hədiyyə olunub. Eləcə də bir sıra ya ziçimiz əsərinin xaricdə çapının sevincini yaşayıb və dostlarına ərməğan edib. Belə təşəbbüsələrə bəzi ölkələrdəki səfirliliklərimiz, diaspor təşkilatlarımız da qoşular. Əlbəttə, bütün bunlar millətimizin düşüncə tipinin, mədəni-intellektual səviyyəsinin təbliğ üçün xüsusilsə önməlidir.

AYB sədri, Xalq yazıçısı Anarın bu barədə söylədiyi fikir həmin aspektdən daim aktualdır: "Dövlətlər və siyasetçilər ölkələr arasında sərhədlər qururlar, ya ziçilar və sənət adamları bu sərhədləri aradan götürürler, insanları bir-birinə yaxınlaşdırırlar. İlk körpü salanlar ədəbiyyati ya-

aldığı poetik nümunələr yer alıb. Türk Ədəbiyyatı Vəqfinin naşr etdirdiyi "Şuşa dəftəri" kitabında yer alan şeirləri Azərbaycan dilindən Türkiye türkcəsinə "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru İmdat Avşar uyğunlaşdırıb. Kitabın korrektoru

rüb. Bu nəşr xaricdə yaşayan bacala soydaşlarımızın Azərbaycan adət-ənənələrini öyrənməsi, Vətənə bağılılığının artırılması baxımından əhəmiyyətlidir.

Varisin əsərləri daha əvvəl Türkiyədə, İranda, Özbəkistanda, ABŞ-də də çıxıb, müka fatlara da layiq görültüb. Onun "Gecə reysinə bilet" adlı yeni romanı Moskvada "ISP" nəşriyyatında 5000 tirajla işq üzü görüb. "Müasirlər və klassiklər" adlanan mötbər seriyadan nəşr edilən roman dərhal böyük ajotaj yaradıb. Əsəri Rusiyanın tanınmış qələm sahibləri yüksək qiymətləndiriblər. Bu kitab ölkəmizdə gələn il nəşr olunacaq.

Bu günlərdə istedadlı şair Səlim Babullaoğlunun "Cənub küləyi" adlı seçilmiş şeirlər top lusu "Müasir Azərbaycan poeziyası ingilis dilində" layihəsi çərçivəsində AYB və Türkiyənin İLESAM Birliyinin təqdimatı ilə Ankarada tərcümə ilə çap olunub. Hazırda "Müasir Azərbaycan nəşri ingilis dilində" layihəsi üzrə də işlər gedir.

Cəlilabadda yaşayan istedadlı yazıçı Meyxoş Abdullahın 12 hekayədən ibarət yeni "Altinci mərtəbə" kitabı isə Misirdə işq üzü görüb. Hekayələri ərab dilinə tərcümə edən və onu öz vəsaiti hesabına nəşr etdirən məşhur Misir yazıçısı, şairi, elm xadimi Ashraf Aboul-Yazid Ashraf-Dalidir.

Bir neçə gün önce yazıçı-dramaturq, publisist, Əməkdar inceşənat xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı İranda çap olunub. "Babam, nənəm və kommunizm" adlı top luna tərtibçisi və naşiri Əlyar Poladdır. Bu, yazıçının qonşu ölkədə nəşr olunan sayca üçüncü kitabıdır.

Bu ilin yazısında ABŞ-nin Filadelfiya ştatında yaşayan həmyerlimiz Mahizər Cavadovanın usaqlar üçün nəzərdə tutulmuş "Altayın Novruz macəraları" kitabı ingilis dilində işq üzü gö-



radanlardır". Elə Anar, həmçinin çağdaş Azərbaycan ədəbiyyatının digər ünlü simaları – Elçin, Çingiz Abdullayev, Məmməd İsmayılov və başqaları bu missiyani layiqincə daşıyan, xaricdə daha çox tannan yazıçılardır. Estafeti davam etdirən nisbətən sonrakı nəslin təmsilçiləri də xalqları bir-birinə qovuşdurən ədəbiyyat körpüsünü, necə deyərlər, işlək halda saxlamağa və artıq xaricdə tanınmağa başlayıblar.

Şair-publisist Rəşad Məcidin Türkiyədə "Şuşa dəftəri" adlı şeirlər kitabı çap olunub. Kitabda müəllifin Şuşa şəhərinin tərənnüm edən silsilə şeirləri ilə yanaşı, müxtəlif illərdə qələmə

Biz yazarlarımızın bu il xaricdə çap olunmuş kitablarının bir qismını xatırlatdıq. Amma ümumi sayı elə də yetərlə oldğunu deyə bilmərik. Arzu edirik ki, yaradıcı təməslər genişlənsin və gələn il ədiblərimizin əsərləri dünyada ən çox oxunan ispan, ingilis, fransız dillərində ardıcıl təqdim edilsin. Qoy, Azərbaycan ədəbiyyatına dünya yaxından bələd olsun.

Əli NƏCƏFXANLI
XQ